

Fərqli düşüncə

Xüsusi
daycest
buraxılışı

Xəbər və fikir jurnalı • №09 (79) • 05.03.2012



AzadliqRadiosu.az ®

**Elmar Hüseynovun
qətlindən 7 il keçdi**

səh.5

**400 manat rüşvət almaq
ittihamı ilə 5 il
azadlığından məhrum oldu**

səh.6

**Три типа
«недолюбивающих»
Азербайджан по Алиеву**

səh.7

**İranda Nizaminin "Xosrov
və Şirin" poemasını
senzura edəcəklər**

səh.13

**Human Rights Watch:
«Bakıda evlərin sökülməsi
«Eurovision»a kölgə salır»**

səh.14

**Roma Papası Şah Abbasdan
niyə üzr istəmişdi?**

səh.15

Maraqlı videolar

- Quba hadisələri-
ən dramatik məqamlar
- Bakı sakinlərinin
Qubada baş verənlərə
münasibəti...

www.AzadliqRadiosu.az

Qubada nə baş verib?



**Etiraz aksiyasına qalxan sakinlərin qovduğu
icra başçısı vəzifədən azad edildi**


səh.2-4

«Kommersant»: Azərbaycan Rusiyaya cavab zərbəsi endirir

Rusiyanın «Kommersant» qəzeti «Azərbaycan cavab zərbəsi endirir» başlıqlı məqaləsində yazır ki, Qəbələ RLS-in statusu, istifadə prinsipləri və şərtləri haqda Azərbaycanla Rusiya arasında danışıqlar başlayan kimi dalana dirənib. Bakı illik icarə haqqını indiki 7 milyon dollardan 300 milyon dollara qaldırılmasını tələb edir.

səh.10

Yol



Yevda Abramov:

**«Qubada baş
verənlər digər icra
başçılarına
xəbərdarlıqdır»**

səh.3

**80 yaşlı qadın icra
hakimiyyətində
döyüldüyünü deyir**

səh.6

**Türk iş adamı
Azərbaycandan
həyəcanla danışır...**

səh.11

**Prezidentin
dediklərinə
sahibkarlardan
cavab gəldi**

səh.8



Qubada etiraz aksiyası

ETİRAZLAR NƏDƏN BAŞLADI?

Rəsmi informasiya mənbələrinin haqqında heç bir məlumat vermədiyi Quba hadisələri martın 1-i saat 10:00 radələrində Quba Rayon İcra Hakimiyyəti qarşısında etiraz aksiyası ilə başladı. 1000-ə yaxın adam icra hakimiyyəti qarşısına yürüş etdi. Onlar icra başçısının qubalılar barədə dediyi fikirlərə etiraz edirdi. Xatırladaq ki, bir neçə gün əvvəl toplantıların birində icra başçısı Rauf Həbibovun çıxışı ilə bağlı videogörüntülər yayılıb. Həmin çıxışda icra başçısı qubalıları satqınlıqda, öz torpaqlarını 30-40 manata satmaqda itiham edir.

İcra hakimiyyəti qarşısına yığışanlar icra başçısının istefasını tələb ediblər. Ağsaqqal sayılan 3 nəfər rayon sakini icra başçısının qəbuluna girib. Onlar tələb edirdilər ki, icra başçısı aksiyaçıların qarşısına çıxıb sakinlərdən üzr istəsin və istefa versin.



İcra başçısının yanan evi

RAUF HƏBİBOV ÜZR İSTƏYİB

Qubanın icra başçısı Rauf Həbibov aksiya iştirakçılarının qarşısına çıxıb onlardan üzr istəyib. Bildirib ki, istefası üçün ona bir-iki gün vaxt verilsin. Lakin istefa tələbləri dayanmayıb. Polislə aksiya iştirakçıları arasında qarşıdurma olub. Quba icra hakimiyyəti binasının

Qubada nə baş verib?

Etiraz aksiyasına qalxan sakinlərin qovduğu icra başçısı vəzifədən azad edildi

pəncərələri sındırılıb. Polis gözyaşardıcı qazdan istifadə edib və iştirakçıları saxlamağa başlayıb.

Polis aksiyaçıları Quba icra hakimiyyətinin qarşısından uzaqlaşdırmağa çalışır.

Daxili Qoşunların qüvvələri Quba icra hakimiyyətini dövrəyə alıb. Bir qrup sakin icra başçısının yaşadığı evə yürüş etməyə başlayır.

BAŞÇININ EVİ YANDIRILIR

Hadisə yerində olan müxbirimiz xəbər verir ki, icra hakiminin evini yandırdılar. Villa tüstü içindədir. Qəzəblənmiş sakinlər həyətdə bütün tikililəri dağıdır, polis hadisələrin qarşısını ala bilmir. Burada adamların sayı çoxalır.

PARTLAYIŞDAN NARAHAATLIQ...

Qubanın icra başçısının evində yanğın güclənir. Hadisə yerinə yanğınsöndürənlər gəlir, amma yanğının qarşısını almaq mümkün olmur. Hadisə yerinə təcili yardım maşını gəlir. Hərbiçilər partlayış olacağından narahatdırlar.

Müxbirimiz xəbər verir ki, pəraşki satan 15 yaşlı oğlan bu gün pəraşkiləri camaata pulsuz paylayıb. O, AzadlıqRadiosunun müxbirinə deyib ki, icra başçısı camaatı incidirdi, ona görə belə addım atıb.

QUBAYA ƏLAVƏ QÜVVƏ GƏTİRİLİR

Quba istiqamətində hərəkət edən



Qubaya gedən hərbi maşınlar

AzadlıqRadiosunun əməkdaşları bildirirlər ki, 2 «Qaz-66» markalı avtomobildə Daxili Qoşunların əsgərləri və 1 maşında Çevik Polis Alayının qüvvələrini müşahidə ediblər.

NƏQLİYYAT NAZİRİ QUBALILARDAN ÜZR İSTƏYİR

Z.Məmmədov həmişə qubalılara, onların problemlərinə diqqətlə yanaşdığını deyib: "Ev yandırmaqla problemi həll etmək olmaz. Mən icra başçısının



adından sizdən üzr istəyirəm. Bütün problemlər həllini tapacaq. Bu cür təxribatlara uymaq lazım deyil".

Rayona gələn deputat Vahid Əhmədov isə bütün saxlanılanların azad ediləcəyini bildirib. Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Zeynal Nağdəliyev də dövlət başçısının göstərişi ilə Quba rayonundadır.

Etiraz aksiyasında 4 nəfərin xəsarət aldığı açıqlanıb. Quba Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, aksiyada xəsarət alanlardan 3-ü Daxili İşlər Nazirliyinin əməkdaşı, biri isə aksiya iştirakçısıdır.

YENİ AKSIYA BAŞLADI

Qubanın mərkəzində yeni aksiya başlayıb. Bu dəfə «Azadlıq!» şüarları səslənir. Hadisə yerinə xüsusi təlim görmüş itlər gətirilib.

(davamı səhifə 4-də)

Qubada saxlananlardan biri buraxılıb

«1 mart aksiyalarından sonra Qubada tam sakitlikdir». Bunu AzadliqRadio-suna Quba rayon icra hakiminin səlahiyyətlərini icra edən Sahib Məmmədov deyib. O, aksiya zamanı saxlananların hamısının buraxıldığını bildirib. Sonuncu buraxılan isə 27 yaşlı rayon sakini İntiqam Zahidov olub: «Mən ötən gün onun valideynləri ilə görüşdüm, çox həyəcanlı idilər. Onlara dedim ki, məsələ aydınlaşdırılır, heç kimə qarşı təzyiq ola bilməz. Görünür, günahı olmadığı üçün buraxılıb». İntiqam Zahidovun buraxılmasını ailə üzvləri də təsdiqləyib. Saxlananlardan

digəri, 21 yaşlı Samir Xammədovla bağlı isə hələ ki, məlumat yoxdur. Atası Valeh Xammədovun dediyinə görə, martın 3-ü səhər saatlarında rayon prokurorluğunda olub. Ona oğlunun saxlandığı deyilib.

Sahib Məmmədov isə bu barədə məlumata malik olmadığını deyir. Bildirir ki, belə bir adam varsa, yaqın məsələ aydınlaşandan sonra o da buraxılacaq. Yerli sakinlərdən aldığımız məlumatlara görə, rayon icra hakimiyyəti qarşısında və aksiya keçirilən meydanda hələ də polis postları var.

Maarif Çingizoğlu, İlqar Rəsul

Yevda Abramov: «Qubada baş verənlər digər icra başçılarına xəbərdarlıqdır»



Yevda Abramov

Quba rayonundan deputat seçilmiş Yevda Abramov icra başçısının iğtişəşlərə səbəb olan çıxışına heç cür haqq qazandırmır: «Mən haqq qazandıra bilmərəm ki, icra başçısı xalqı təhqir etsin. İcra başçısı prezidentin yerlərdə siyasətini həyata keçirməyə borcludur. İcra başçısı o siyasəti yeridə bilmirsə, xalq ona qiymət verir. Qubalılar da buna qiymət verdilər».

Deputat deyir ki, video yayılandan

sonra icra başçısı Rauf Həbibov ilə bir neçə dəfə söhbəti olub. Hər dəfə o, qubalıları təhqir etmədiyini deyib: «İcra başçısı deyirdi ki, mən elə danışmamışam ki, qubalılar təhqir olunsun. Amma onun dediklərinə hər hansı bir filoloji araşdırma lazım deyil. O, kimisə ürəyində tutub danışsın, onun dedikləri şəxsən qubalılara ünvanlanıb. Vəziyyət belə alınıb. Xalq da onun dediklərinə dözə bilməyib belə bir addım atıb».

Y.Abramovun fikrincə, artıq xalq da əvvəlki xalq deyil. İnsanlar yaxşı yaşamaq istəyir: «Xalq indi daha çox tələbkardır. Dövlətin də məqsədi xalqı yalnız yaşatmaq yox, yaxşı yaşatmaqdır. Vəzifə insana xalqına, millətə xidmət etmək üçün verilir. Amma bir çoxları bunu başa düşmür».

Deputat Qubada baş verənləri həm də bütün icra başçılarına bir xəbərdarlıq hesab edir.

İsa Qəmbər: «Hakimiyyət ciddi nəticə çıxarmalıdır»

Müsavat başkanı İsa Qəmbərə görə, hakimiyyət Quba hadisələrindən ciddi nəticə çıxarmalıdır:

«Aydın məsələdir ki, Quba rayon icra başçısı çox yersiz çıxışlar, söhbətlər edib. Bu da onsuz da ölkədəki rüşvətçorluqdan, ədalətsizlikdən narazı olan adamların spontan etirazlarına gətirib çıxarıb. Prinsipcə bu cür istənilən ehtiyatsız çıxış insanları qəzəbləndirə və bu

cür etirazlarla nəticələnə bilər».

İsa Qəmbər hesab edir ki, Quba hadisələri bütün ölkədə baş verə biləcək hadisələrin kiçik modelidir: «Məncə, bu hadisələr hakimiyyətə ciddi dərs olmalıdır. Problemlər həll olunmasa, hakimiyyət öz davranışını dəyişməsə, ölkədə haqq-ədalətin bərpası istiqamətində real addımlar atılmasa, bu cür hadisələrin lokal və ya bütün ölkədə baş verməsi istisna olunmur».

AzadliqRadiosu.az saytında maraqlı videolar

- Qubada 1 mart etirazları
- Quba olaylarının Facebook mənzərəsi
- Quba hadisələri (ən dramatik məqamlar)
- Qubada baş verənlərə Bakı sakinlərinin münasibəti...
- Toplaşma azadlığı ilə bağlı flashmob
- Bakıda "Hacıbalaya istefa" şüarları səsləndi

AzadliqRadiosu.az saytında həmçinin oxuyun



Rusiyada prezident seçkiləri qanunsuzluqlarla keçib



Mahmud Əhmədinejad seçkiləri udur



Respublikaçı Mitt Romney Vaşinqtonda qalib gəlib



(əvvəli səhifə 2-də)

BAKIDAN QUBAYA ƏLAVƏ QÜVVƏLƏR GÖNDƏRİLİR

Bunu hazırda Bakı-Quba yolunda olan AzadlıqRadiosunun əməkdaşı görüb. Qubada hadisə yerində olan müxbirlərimiz xəbər verirlər ki, hökumət qüvvələri etiraz aksiyası iştirakçılarını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər. Aksiya dağıdılır. Gözyaşardıcı qazlardan istifadə olunması nəticəsində hadisə yeri sarı tüstüyə bürünüb, nəfəs almaq çətinləşib. Ona görə də aksiya iştirakçıları dağılıb.

AKSIYA İŞTİRAKÇILARI YENİDƏN TOPLAŞIR

Hadisə yerində olan müxbirlərimiz xəbər verir ki, aksiya iştirakçılarına qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edilməsi onları bir qədər də hiddətləndirib. Artıq aksiya iştirakçılarının sayı 5 minə qədər çoxaldığı bildirilir.

Daxili Qoşunlar bununla belə



gözyaşardıcı qaz və rezin güllələrdən istifadə etməklə aksiyanı dağıtmağa cəhd edir.

AKSİYADA

SAXLANILANLARDAN 20

NƏFƏR SƏRBƏST BURAXILIB

Qubada olan deputat Vahid Əhmədovun səyi ilə polisdə saxlanılan 22 nəfərdən 20-si sərbəst buraxılıb. Qalan 2 nəfərin də buraxılması gözlənilir. Vahid Əhmədov aksiya iştirakçılarından dağılmağı xahiş edib. O, aksiya iştirakçılarına deyib ki, onların tələbləri yerinə yetiriləcək.

Qubada nə baş verib?

Etiraz aksiyasına qalxan sakinlərin qovduğu icra başçısı vəzifədən azad edildi

RƏSMİLƏR HƏLƏLİK MƏLUMAT VERMİRLƏR

Quba hadisələri başlayanda Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov AzadlıqRadiosuna baş verən hadisələrlə bağlı Administrasiyanın məlumat yayacağını bildirsə də, hələ hər hansı bir rəsmi açıqlama yayılmayıb. Daxili İşlər Nazirliyinin sözcüsü də yaxın saatlarda məlumat yayacağını bildirsə də, bu qurumdan da hər hansı bir açıqlama olmayıb.

Aksiyalar zamanı RATİ-nin əməkdaşı



Yaralanan RATİ əməkdaşı Rəşad Əliyev

Rəşad Əliyev boyun nahiyəsindən xəsarət alıb.

QUBALILAR QƏLƏDUZ KƏNDİNDƏ TOPLAŞIB

Qubanın mərkəzindən 9 kilometr aralıda yerləşən Qələduz kəndinə 200-300 sakin toplaşmış. Onlar iki ildir Qələduz və Dağlı kəndlərinə gələn içməli suyun bərpasını tələb edirlər. Kənd sakinləri deyir ki, iki il əvvəl kənddə bir villa tikilib və suyun qarşısı kəsilərək həmin villaya yönəldilib. Şikayətçilərlə deputat Vahid Əhmədov görüşüb. Və tezliklə su probleminin həll ediləcəyini vəd edib.

QUBADA AKSIYA BAŞA ÇATIB

Müxbirlərimiz xəbər verirlər ki, millət vəkili Vahid Əhmədov aksiya iştirakçılarına bütün saxlananların azad edildiyini bildirib. O deyib ki, sakinlərin həllini istədikləri bütün problemlər də aradan qaldırılacaq.

Martın 1-də keçirilmiş etiraz aksiyasının əsas tələbləri rayon icra hakimiyyətinin başçısı Rauf Həbibovun istefa verməsi idi. Bəzi media orqanlarında onun artıq istefaya göndərildiyi haqqında məlumatlar yayılsa da, hələlik bu barədə rəsmi məlumat yoxdur.

Müxbirlərimiz Quba Rayon İcra Hakimiyyətində olublar. Onların sözlərinə

görə, icra hakimiyyətinin qarajı yandırılıb, qonaq otağı isə dağıdılıb.

«AzərTAC», «İctimai TV» və AzTV-nin saytlarında Quba hadisələri barədə məlumat verilmir.

RƏSMİ BƏYANAT

Baş Prokurorluqla Daxili İşlər Nazirliyi martın 1-də Quba hadisələriylə bağlı birgə məlumat yayıb.

Məlumatda qeyd olunur ki, Quba Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında keçirilən etiraz aksiyası ilk dəqiqələrdə dövlətçiliyə dəstək xarakteri daşısa da, sonradan ayrı-ayrı destruktiv elementlərin təhriki ilə dinc məcradan çıxıb. Nəticədə icra hakimiyyətinin şüşələri və bəzi avadanlıqları sındırılıb. Bir neçə yardımçı tikinti və başçıya məxsus fərdi yaşayış evi yandırılıb. Məlumatda 3 polis əməkdaşına xəsarətlər yetirildiyi deyilir: «Daxili Qoşun qüvvələri asayışı bərpa edib və vəziyyəti nəzarətə götürülüb». Hazırda Baş Prokurorluq və Daxili İşlər Nazirliyi rəsmiləri hadisə yerindədir. Məlumatda Quba Rayon Prokurorluğunda fakta görə Cinayət Məcəlləsinin



müvafiq maddələri ilə cinayət işi başlandığı bildirilir.

PREZİDENT BAŞÇINI VƏZİFƏSİNDƏN AZAD EDİB

Prezident İlham Əliyev martın 2-də Quba Rayon İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun vəzifəsindən azad edilməsi ilə bağlı sərəncam imzalayıb.

Quba hadisələri

AzadlıqRadiosu.az saytında canlı videoyayımı göstərilir. Videolara indi də baxmaq olar. Hadisələri işıqlandıran yazılar və fotolarla da saytda tanış ola bilərsiniz.

Elmar Hüseynovun qətlindən 7 il keçdi



Elmar Hüseynov

Martın 2-də Elmar Hüseynovun mənzilinin qarşısında öldürülməsindən 7 il ötdü. O, hakimiyyəti tənqid edən «Monitor» jurnalının redaktoru idi. Ölümündən sonra xanımı və azyaşlı oğlu Norveçə mühacirət etdi. Onun qətlini törədənlər hələ də cəzalandırılmayıb. Qətl 2005-ci ildə baş verib.

«ƏVVƏL-AXIR TAPILACAQ, AMMA...»

2012-ci il. 2 mart saat 12-nin yarısı. Məzarı üstünə birinci atası ilə qardaşı gəldi. Ətrafı səliqəyə salıb, qərənfil düzdülər. Sabir kişi şaxtadan qurumuş qızılgülləri budamaq istəsə də, fikrindən daşındırdılar, gətirdiyi qayçını yenidən çantasına qoydu. Az sonra bura siyasi xadimlər, jurnalistlər, hüquq müdafiəçiləri, ABŞ səfirliyinin əməkdaşları gələcəkdə deyə tələsmək lazımdı.

- Sabir bəy, 7 il keçdi.
- Bəli, 7 il tamam olur.
- Necə keçdi bu 7 il?
- Mənim üçün çox ağır, ailə üçün çox ağır. Necə keçər?
- 7 ilə qatilləri də tapılmadı.

- Tapılıb, tutan yoxdur. Eynulla getdi Gürcüstanda tapdı onları. Bir ay vaxt istəmişdi məndən. Dedi ki, «1 aya arxayın ol tapacam». Artıq 7 ildir. İndi nə səs var, nə səmir. Prokurorluq açmır. Hamısı bilir hardadır, kimdir, sifarişçi kimdir, əvvəl-axır açılacaq. Amma mən görəcəmmi?.. Bilmirəm.

GƏNCLƏR AĞIZLARINI BAĞLADILAR

Elmar Hüseynovun qatillərinin tapılması haqda az sonra məzarı başına yığışanlar da danışdı. Bir qrup gənc isə cinayətin üstünün açılmamasına fərqli şəkildə etiraz etdi. Onlar ağızlarını kağızla, yapışqanla möhkəmcə bağlayaraq əllərində plakatla Elmar Hüseynovun məzarı önündə dayandılar. Plakatda

yazılmışdı: «Elmar Hüseynovun qatilləri hələ də tapılmayıb».

QƏNİMƏT ZAHİDİN GƏNCLƏRDƏN XAHİŞİ

«Azadlıq» qəzetinin redaktoru Qənimət Zahid isə gənclərdən xahiş etdi: «Növbəti flaşmobları ağızınızı bağlayaraq keçməyin. Ağız bağlanacaq bu ölkədə çox adam var. Onların deməyə sözü yoxdur. Bizim deməyə sözümüz var. Onlar etdiklərini ediblər. Bu ölkədə bundan artıq yaramazlıq eləmək olmaz. Azərbaycan gəncliyi onların ağızını bağlamalıdır! Öz ağızını bağlamalı deyil».

Elmar Hüseynovun dostu Şahbaz Xuduoğlu isə istintaqın üstünün «küllənməsindən» danışdı: «Elmarın qətli siyasi qətdir. Yazılarına görə öldürülüb. İstintaqın dondurulub, üstünü kül basmasına səbəb qətlin siyasi və məqsədli olduğunu göstərir. Bu, Azərbaycan üzərində ləkədir. Zaman gələcək, bu cinayət açılacaq».

İSA QƏMBƏR: «BU HADİSƏ İLHAM ƏLİYEVİN ÜZƏRİNDƏ LƏKƏDİR»
Müsavat Partiyasının başqanı İsa Qəmbər: «7 il keçdi. Qətlin üstünü açmadılar.



İsa Qəmbər

Aça da bilməzdilər. Çünki özləri öldürüblər. Bu hadisə hakimiyyətin, İlham Əliyevin üzərində bir ləkədir. Bu gün Elmarın yeri hər zamankından daha artıq görünür. Dünənki Quba hadisələri Elmarın zamanında yazdığı təhlillərin nə qədər dərin olduğunun sübutudur. Əminəm ki, sağ olsaydı, Quba hadisələri ilə ən dərin, maraqlı, cəmiyyəti ən çox inandıracaq təhlilləri Elmar yazardı».

ƏLİ KƏRİMLİ: «7 İLDƏ BİZ ONU ÖYRƏNDİK Kİ...»

AXCP sədri Əli Kərimli də diqqəti ona yönəltdi ki, prezident İlham Əliyev cinayətin üstünün qısa vaxtda açılacağına söz versə də, qatillər azadlıqdadır: «İlham Əliyev üzərinə götürsə, həmin cinayət işləri açılmır. Bir dəne belə

nümunə yoxdur ki, mühüm ictimai-siyasi qətlər olsun, dövlət başçısı bunun açılmasını boynuna götürsün və o açılınsın. Son hadisələr göstərir ki, böyük dəyişikliklər uzaqda deyil. Elmarın qanı yerdə qalmayacaq».

ZAHİD ORUC: «SİZCƏ, BUNLAR HESABLANMIRDIMI?»

İstintaqı aparan hüquq-mühafizə orqan-



Zahid Oruc

ları ilə danışa bilmədik. Amma onlar hər il ənənəvi bəyanatla çıxış edirlər ki, istintaq gedir, şahidlər dindirilir və sairə.

Deputat Zahid Orucun fikrincə, cinayətin üstünün açılmaması kimlər üçünsə hüquq-mühafizə orqanlarını tənqid etmək üçün səbəb ola bilər. Amma jurnalın ölümünü hakimiyyətlə bağlayanlar yanlış yoldadırlar: «Belə qətlərin həyata keçirilməsi iqtidarın maraqlarına uyğun deyil. Mən düşünürəm ki, Elmar Hüseynov 2005-ci il rəngli inqilablar layihəsinin qurbanı olub. Cənab İlham Əliyevin prezidentliyinin ikinci ilində, parlament seçkiləri kimi mühüm proseslər ərəfəsində jurnalisti öldürmək iqtidarın nəyinə lazım idi? Bundan sonra beynəlxalq qurumlar hakimiyyətin üstünə gəldirdilər ki, media susdurulur, bunu dayandırın. Sizcə, bu, hesablanmırdımı?»

XARİCİ TƏŞKİLATLARIN NARAHAŤÇİLİĞİ...

«Monitor» jurnalının redaktoru Elmar Hüseynovun qətlinin 7-ci ildönümündə Azərbaycan üzrə beynəlxalq hüquq müdafiə tərəfdaşlıq qrupu – IPGA Azərbaycanda jurnalistlərə qarşı davam edən zorakılıq və onların təqibçilərinin cəzasız qalması ilə bağlı dərin narahatlığını bildirib. Tərəfdaşlıq qrupunun bəyanatında hakimiyyət Elmar Hüseynovun qatillərini məsuliyyətə cəlb etməyə və jurnalistlərə qarşı zorakılıq faktlarını ciddi şəkildə araşdırmağa çağırılır.

Şahnaz Bəylərqızı

Daşqın qurbanları: "Nazirin özü gəlsin!"



Fevralın 28-də Sabirabad rayonunda daşqınlardan zərərçəkənlərlə rəsmi və ictimai qurumların görüşü olub. "Kür" Vətəndaş Cəmiyyəti üzvlərinin təşəbbüsü ilə təşkil edilən görüşdə Fövqəladə Hallar Nazirliyinin (FHN) sektor müdiri və rayon icra hakimiyyətinin müavinləri də iştirak ediblər. Amma görüş başlayan kimi zala yığılan zərərçəkənlər daha yüksək rütbəli şəxsləri gözlədiklərini deyiblər və onların tədbirdə iştirak etməməsinə etirazlarını bildiriblər.

Evlərin tikintisi və yardımların verilməsində xeyli korrupsiya hallarının olduğunu iddia edən sakinlər həmin faktları demək üçün Saatlı və Sabirabad rayonlarının icra başçılarından, Fövqəladə

Hallar nazirinin özünün, ya da müavinlərinin toplantıya gəlməsini tələb ediblər. Görüşdə iştirak edən Sabirabad, Saatlı və İmişli kəndlərinin sakinləri rəsmi qurumlar tərəfindən aldadıldıklarını bildiriblər. Zərərçəkənlərə görə, fevralın 24-də keçirmək istədikləri aksiyanın qarşısını almaq üçün rəsmi qurumlar onları qapalı yerə yığıblar.

Etirazlar təxminən 20-30 dəqiqə davam edib və bir qrup adam görüşü tərk edib. Bundan sonra 2 saata yaxın davam edən tədbirdə zərərçəkənlər onlara çatan yardımların mənimləndiyini, daşqından zərərçəkənlərə evlərin rüsvətlə tikildiyini deyiblər. Tədbirdə iştirak edən FHN-in sektor müdiri Cəsarət Camalov səslənən bütün iradları yuxarılara çatdıracağını deyib. O, bütün evlərin rüsvət hesabına tikilməsi və digər korrupsiya halları ilə bağlı səslənən fikirləri isə təkzib edib.

Tədbirdə məlumat verilib ki, görüşə gəlmək istəyən Saatlı rayonunun Novruzlu və Dəllər kəndlərindən olan 2 nəfər polisə aparılıb. Onlara bir neçə gün əvvəl görüşdə iştirak etməməklə bağlı xəbərdarlıq edildiyi də diqqətə çatdırılıb.

Maarif Çingizoğlu

80 yaşlı qadın icra hakimiyyətində döyüldüyünü deyir



Saatlı rayonunun Musalı kənd sakini, 80 yaşlı Afizə Şıxəliyeva rayon icra başçısının köməkçisi tərəfindən döyüldüyünü iddia edir. A.Şıxəliyeva deyir ki, daşqından zərərçəkmiş kimi, yarımçıq qalan evinin nə vaxt tamamlanacağını öyrənmək üçün martın 1-də icra hakimiyyətində olub, orada təzyiqlə üzləşib: «Mən fevralın 28-də Sabirabadda daşqından zərərçəkənlərlə keçirilən görüşdə üzləşdiyim problemlərdən danışdım. Saatlı Rayon İcra Hakimiyyətində döyüldüyümü dedim. Bildirdim ki, evimin tik-

ilməsi üçün 10 min manat rüsvət istənilir. Bu görüşdən sonra yenidən getdim icra hakimiyyətinə ki, evi tikib başa çatdırmırlarsa, heç olmasa, bir çadır versinlər, həyətdə qurub orda yaşayım. Amma bunun əvəzində məni döyüb, təhqiramiz ifadələr deyərək icra hakimiyyətindən qovdular».

A.Şıxəliyeva bu zaman qolundan təkrar xəsarət aldığı deyir. Saatlı rayon icra başçısının köməkçisi Seyran Ağayev isə deyir ki, əslində onlar həmin qadının təhqirlərinə məruz qalıblar: «O, icra hakimiyyətindəki vətəndaşları, polisi təhqir edib, onlar da onu götürüb atıblar çölə. Kimə ixtiyar verilib ki, icra hakimiyyətində çalışanları təhqir eləsin, söysün».

S.Ağayev deyir ki, onlar həmin qadınla bağlı məhkəməyə müraciət etməyi planlaşdırırlar.

Maarif Çingizoğlu



Azərbaycan Ordusunun iki əsgəri həlak olub

Hadisənin martın 2-dən 3-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Qazax rayonunun Qızılhacılı kəndi yaxınlığında atəşkəsi pozması nəticəsində baş verdiyi bildirilir. Həlak olanlar 1993-cü il təvəllüdü Vüqar Dibilov və 1992-ci il təvəllüdü Seyidəli Şidəliyevdir. Qazax Rayon İcra Hakimiyyətindən ANS-ə faktı təsdiqləyiblər.



400 manat rüsvət almaq ittihamı ilə 5 il azadlıqdan məhrum edildi

Korrupsiyada ittiham olunan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11 sayılı Tibbi Sosial-Ekspert Komissiyasının sədri Vahid Gülməliyevə martın 2-də hökm oxunub. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. V. Gülməliyev 2-ci qrup əlil Talib Fərəcovun şikayəti əsasında 2011-ci ilin oktyabrında həbs edilib.

Talib Fərəcov Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə müraciət edərək bildirib ki, Vahid Gülməliyev təkrar müayinədən keçərək əlillik dərəcəsinin təyin olunması üçün ondan 500 manat rüsvət tələb edir. Sonda onlar 400 manat razılaşdılar. Prokurorluq əməkdaşları komissiya sədrini 2-ci qrup əlildən pul alan zaman həbs ediblər. Bu, APA informasiya agentliyinin xəbəridir. Vahid Gülməliyevin vəkilini, ya da yaxınlarının bu hadisə barədə hər hansı mövqeyi məlum deyil.



Ильхам Алиев, Баку, 28 февраля 2012

"В 2013-2023 годах Азербайджан должен превратиться в страну с высокими доходами населения", - такую задачу перед правительством страны поставил президент Азербайджана Ильхам Алиев. Он высказал эту мысль 28 февраля на заседании по итогам реализации «Госпрограммы социально-экономического

Три типа «недолюбливающих» Азербайджан по Алиеву

развития регионов в 2009-2013 годах».

Алиев отметил, что в предстоящие 10 лет объем ВВП должен быть удвоен, причем, не за счет нефтегазового сектора: "Взаимоотношения государственных и частных структур должно быть поднято на новый уровень. Для этого необходимо разработать новый план действий. Частный сектор в Азербайджане укрепился и будет усилен в предстоящие годы". Президент доволен экономической мощью Азербайджана, которая «радует друзей и настораживает недру-

гов», отмечает Turan. Алиев разделит «недолюбливающих» Азербайджан на три группы:

1) мировое армянство и находящиеся под его влиянием «двуликие, коррумпированные политики»;

2) непризнающие проведение Азербайджаном независимой политики;

3) завистники.

«Наши достижения и победы режут глаза нашим ненавистникам. Поэтому, мы не должны удивляться тому, что кто-то там что-то пишет и гримасничает», - сиронизировал Ильхам Алиев.

Саакашвили дал россиянам "зеленый свет"

Новость о том, что Грузия отменяет визовый режим с государством, которое официально считается в Тбилиси "оккупантом" грузинских территорий, причем в условиях отсутствия дипломатических отношений, стала сенсацией. Один из лидеров коалиции неправительственных организаций "За европейскую Грузию" Леван Чолакашвили сказал в интервью Радио Свобода, что западное сообщество по достоинству оценит жест Михаила Саакашвили, даже если Москва на официальном уровне отреагирует негативно:


– Пока что с российской стороны заявления последовало только от господина Косачева – Москва всегда так реагирует на добрую волю нашего правительства. Думаю, на Западе реакция будет адекватной. Я думаю, что эффект от этого решения должен быть примерно таким же, как и от

ранее принятого решения относительно КПП "Ларси" на северокавказском участке границы. Тогда это принесло положительные результаты: люди смогли ездить друг к другу без лишних хлопот. На мой взгляд, нынешнее высказывание президента также должно быть расценено как положительный шаг.

Интернет-ресурс GHN публикует мнение одного из лидеров правящей в стране партии "Единое национальное движение" Павла Кублашвили: "Россия оккупировала наши территории, но это вовсе не значит, что мы должны закрывать границу для простых россиян".

Такое же мнение высказал и депутат от "Национального движения", руководитель парламентского комитета по делам диаспоры и отношению с народами северного Кавказа Нугзар Циклаури:

– Когда мы отменили визы для жи-



Президент Грузии Михаил Саакашвили

телей северокавказских республик, это дало положительные результаты. Десятки тысяч людей приехали в нашу страну и убедились: у нас не расцветает ксенофобия, как утверждала российская пропаганда. Россияне должны понять, что мы – за демократический выбор.

Интернет-ресурс www.pressage.tv публикует интервью с бывшим министром экономики страны Ладом Папава, который также приветствует инициативу президента, но не согласен с тезисом о том, что отмена виз приведет к росту частных инвестиций.

Георгий Кобаладзе

Судьба Транскаспийского газопровода

Азербайджан, Туркменистан и Европейский союз уже в этом году могут подписать соглашение о строительстве Транскаспийского газопровода (ТКГ), заявил в среду министр промышленности и энергетики Азербайджана Натик Алиев. Сейчас идет работа над трехсторонними политическими соглашениями о ТКГ и Южного

газового коридора, передает Turan.

В ноябре прошлого года советник спецпосланника Госдепа США по евразийской политике Даниэль Штайн заявил, что не может быть никаких преград для строительства ТКГ. Штайн подчеркивал, что США продолжат оказывать содействие Европе в ее стремлении к энергетической безопасности: «Европа является

самым крупным инвестиционным партнером Америки и союзником по целому ряду глобальных вопросов. Мы также продолжим наши усилия по оказанию помощи прикаспийским и центральноазиатским странам, включая Туркменистан, находить новые маршруты на рынки для их нефтегазовых ресурсов".

Против реализации проекта выступают Россия и Иран.



İlham Əliyev

«Mənim sahibkarlardan tələblərim bundan ibarətdir ki, yaşadıqları bölgələrdə və fəaliyyət göstərdikləri sahələrdə yaxşı işləsinlər, vergiləri vaxtında versinlər. Dövlət qarşısında onların heç bir borcu olmasın. İş yerləri yaratsınlar, bizneslərini daha da genişləndirsinlər, daha da yaxşı yaşasınlar, daha da zəngin olsunlar. Mən hesab edirəm ki, bu fikirlə sahibkarların fikirləri arasında heç bir fərq ola bilməz».

Prezidentin dediklərinə sahibkarlardan cavab gəldi

«Azərbaycanda yalnız prezidentə və onun ətrafına yaxın olan sahibkarlar üçün şərait yaradılır. Digər iş adamları arxaları olmadığı üçün sonda olan-olmazını da itirib hətta adi sürücüsünə də borclu qalırlar. Çünki işləməyə imkan verilmir». Bunu AzadlıqRadiosuna iş adamı Elman Abdullayev deyir və əlavə edir ki, bəzən azad sahibkarlara da kimlərsə kömək edir. Ancaq bunu dövlətin dəstəyi hesab etmək olmaz. Çünki belə hallar bir-iki dəfədən artıq mümkün olmur:

«ARXAMDA DÖVLƏTİN BİR FAİZ DƏ DƏSTƏYİNİ HİSS ETMİRƏM»

«Mən arxamda dövlətin heç bir faiz də dəstəyini hiss etmirəm. Yalnız prezidentə yaxın adamlara dəstək verilir. İmkan vermirlər ki, xalq dolana bilsin. Səbəb odur ki, xalq ac olanda tez möhtac olur, tez əyilir. Mənə də tez-tez mane olurlar. Heç bir şey də edə bilmirəm». Elman Abdullayevin sözlərinə görə, monopoliya azad sahibkarın gətirdiyi ərzaq məhsullarının ölkəyə keçməsinə imkan vermir. Mali gömrükdən keçirdib bazarlara çıxarmaq üçün əlavə pul verməli olursan. Həmin pulu düzəldib verənədək mal xarab olur. Üstəgəl, malın anbarlarda qalmasına görə də hər gün üçün xeyli pul ödəmək

İ.Əliyev: «Dövlət öz üzərinə düşən vəzifələri artıqlaması ilə icra edir...»

Bunu prezident İlham Əliyev fevralın 28-də "Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na həsr olunmuş konfransda deyib.

SAHİBKARLAR QARŞISINDA TƏLƏB QOYULMUR

«Əlbəttə ki, sahibkarlar müxtəlif sosial layihələrə qoşulduqda, bu mənim onlara, necə deyirlər, münasibətimi daha da yaxşılaşdırır. Son illərdə sahibkarlar bu sahədə də məsuliyyət göstərirlər və sosialyönümlü layihələri icra edirlər. Bölgələrdə xüsusilə məktəb tikintisinə, sosialyönümlü tədbirlərə yardımlar edirlər. Mən bunu dəstəkləyirəm. Ancaq yenə də demək istəyirəm ki, belə bir tələb sahibkarlar qarşısında qoyulmur. Bu, könnüllü məsələdir. Etsələr, sağ olsunlar. Etməsələr,

edənlərə baxıb onlar da çalışsınlar, bu işlərə öz dəstəklərini versinlər».

İlham Əliyev qeyd edib ki, biznes şəraitinin yaxşılaşdırılması davam etdirilməli, sahibkarlığa daha da yaxşı şərait yaradılmalıdır: «Dövlət öz üzərinə düşən vəzifəni icra edir. Eyni zamanda ölkədə hələ də mövcud olan xoşagəlməz hallara qarşı ciddi mübarizə aparılır. Korrupsiyaya, rüşvətخورluğa qarşı mübarizə bir gün də dayanmır. Bu mübarizənin artıq yaxşı nəticələri var, daha da yaxşı nəticələri olacaq. Biz bu böyük bəlanı ölkəmizdən yığırdırmalıyıq, təmizləməliyik. Elə etməliyik ki, Azərbaycan hər sahədə - həm siyasi, həm iqtisadi, həm korrupsiyaya, rüşvətخورluğa qarşı mübarizə sahəsində nümunə olsun və olacaq».

məcburiyyətində qalırsan: «Hara da şikayət etsən, baxan olmur. Çünki prokuror da, məhkəmə də özlərinin-kidir».

Fevralın 28-də prezident İlham Əliyevin iştirakı ilə «Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının üçüncü ilinin yekunlarına həsr olunmuş konfransda deyib ki, Azərbaycan dövləti sahibkarlara siyasi dəstəkdən başqa, iqtisadi dəstək də verir.

İMKANLI ŞƏXSLƏR ÖLKƏDƏN GEDİR

Elman Abdullayev isə deyir ki, sahibkarlar üçün ölkədə mövcud olan vəziyyətə nəinki xırda bizneslə məşğul olmaq istəyənlər, heç imkanlı şəxslər də tab gətirə bilmirlər: «Azərbaycan sahibkarı-hətta mənim tanıdığım çox imkanlı adamlar var ki, onlar artıq burada biznes qurmurlar. Qaçıb gedirlər bu ölkədən».

SAHİBKARLAR QARŞISINDA TƏLƏB YOXDUR, AMMA...

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə özlərinin apardığı tədqiqatlara istinadən deyir ki, Azərbaycanda xüsusilə azad sahibkarlar çox ciddi çətinliklərlə üz-üzədirlər. İdxal və ixrac əməliyyatlarında mövcud olan inzibati baryerlər-icazə, lisenziya və sair məhdudiyətlər sistemi sahibkarın həm



Qubad İbadoğlu

vaxtını alır, həm də onu qeyri-formal ödənişlər etmək zorunda qoyur. Qubad İbadoğlu hesab edir ki, hazırda Azərbaycanda xüsusilə sahibkarlar üçün vacib olan bir sıra institutlar müstəqil olmadığı üçün sahibkarların hüquqlarının qorunması, eləcə də sahibkarlığın inkişafına dəstəyin yaxşı olduğundan danışmaq tezdir:

AZƏRBAYCAN ÜTT-YƏ ÜZV OLMALIDIR

Qubad İbadoğlu deyir ki, əgər ölkədə sahibkarlığın vəziyyəti yaxşı olsaydı, xarici investisiyaların Azərbaycan iqtisadiyyatına qoyuluşu da ildən-ildə artardı. İqtisadçı hesab edir ki, sahibkarlığın gerçək inkişafı üçün Azərbaycan Ümumdünya Ticarət Təşkilatına üzv olmalı, ticarətin daha da liberallaşdırılması istiqamətində addımlar atılmalı, gömrük prosedurları sadələşdirilməlidir.

İlqar Rəsul

Deputat Astan Şahverdiyev: «Azərbaycanda siyasi məhbus yoxdur!»



Astan Şahverdiyev

AzadlıqRadiosunun «İşdən sonra» verilişinə müsahibə verən Parlamentin İnsan Hüquqları Komitəsinin üzvü Astan Şahverdiyev bu fikirdədir. Onunla müsahibəni tam formada təqdim edirik.

Astan Şahverdiyev:

- Azərbaycanda, ümumiyyətlə, siyasi məhbus anlayışı praktiki olaraq yoxdur. Bu, Azərbaycanda fəaliyyət göstərən bəzi yerli təşkilatların dediyi sözlərdir. Azərbaycanda siyasi, vicdan azadlığı olmasaydı, onlar yaqın ki, bu işləri görə bilməzdilər. Hər halda o kəslərə cinayət tətbiq olunur ki, siyasi dustaqdır, mən hesab edirəm ki, bu, süni şəkildə onlara vurulan yarlıqdır. Əslində onlar kriminal insanlardırlar. Bu və ya digər cinayət tərkibi olan hadisələrdə iştirak ediblər. O ki qaldı vicdan azadlığına, Azərbaycan dünyada ən tolerant ölkələrdən biridir. Azərbaycanda nəinki müxtəlif konvensiyalara, dinlərə, hətta müxtəlif əqidələrə böyük hörmət var. Məsələn, Azərbaycanda sünni-şie yanaşı yaşayır.

Azərbaycanda bu problem heç vaxt olmayıb.

- *Amma vəkil deyir ki, Azərbaycanda elə müsəlmanları siyasi motivlərlə həbs edirlər...*

- Onlar çox şey deyər bilərlər, onların dedikləri Quran ayəsi deyil. Götürək 2011-ci il aprelin 2-də həbs olunanları. İnsan dövlətə, dövlətçiliyə qarşı çıxış etməməlidir. Bu, ayrı məsələdir. Azərbaycan da bu gün demokratiya yolunda sivil cəmiyyət qurur, vətəndaş cəmiyyəti qurur və bunu da bütün dünya qəbul edir. Amma burda bir nəfər tutaq ki, nalayiq hərəkət edirsə və yaxud cinayət törəyəndə, bunun cəzası verildə deyirlər ki, bu, siyasi dustaqdır.

- *Siz İnsan Hüquqları Komitəsinin üzvüsünüz. Yaqın hesab edirsiniz ki, insan haqları vacibdir?*

- Əlbəttə, insan faktoru dünyada ən böyük faktordur. Azərbaycanda 9 milyona yaxın əhali var. Onun 5 nəfərinin hər hansı məsələdə hüququ pozulursa bu o demək deyil ki, Azərbaycan siyasi məhbuslar ölkəsidir.

- *Azərbaycanda insanları siyasi motivlərlə həbs edirlərsə...*

- Bir nəfəri göstərin.

- *Məsələn, Arif Haclı...*

- Arif Haclını deyər bilmərəm. Mənim onunla tanışlığım yoxdur. Onun əməllərini mən bilmərəm. 2010-cu ildə seçkidə mən rəqib deməzdim, kənar-

dan yapışıq bir insan küçələrdə gedib vitrinləri sındırıb. Onun adını da siyasi məhbus qoyublar. Bu da var axı.

- *Məhəmməd Məcidlini deyirsiniz yaqın?*

- Hər kimdir. Mən onu tanıyırdım. Mən ilk dəfə onu teledebatda görmüşdüm. Amma onun qardaşı oğlu Fransada oturub «Facebook»da yazır ki, Astan Şahverdiyevin psixoloji durumunda problem var. Bu ailəyə indi mən necə qiymət verim? Onun özü də mənə qarşı o teledebatda tərbiyəsizlik etdi. Buna siyasi dustaq adı vermək düzgün deyil. Mən onun demək olar ki, atası yaşındayam.

- *Bu səbəbdir ki, bu adam həbsxanada otursun?*

- O gedib küçədə polisə müqavimət göstərməsəydi, vitrinini sındırmasaydı, yaqın ki, o bu gün azadlıqda idi.

- *Axı məhkəmədə heç kim demədi ki, bu adam sındırıb o vitrini...*

- Mən bilmirəm onun məhkəməsində nə olub. Mən belə insanları siyasi məhbus hesab edə bilmərəm. Çünki bunlar mənim düşüncə tərzimə zidd olan şeylərdir. Mən bilirəm kimlərdir siyasi məhbus.

Verilişi tam olaraq AzadlıqRadiosu.az saytında dinləyin. Xədicə İsmayılova, Kamran Mahmudov

Stefan Füle: «Siyasi məhbus məsələsini vurğulayırıq...»

Fevralın 29-da Avropa Birliyinin (AB) Genişlənmə və Avropa Qonşuluq Siyasəti komissarı Stefan Füle videokonfrans keçirib. Konfrans zamanı Stefan Füle viza rejiminin sadələşdirilməsi, Şərq tərəfdaşlığı və Azərbaycanda insan haqları və sair məsələlərə dair jurnalistlərin suallarını cavablandırıb. Cənab Füle viza rejimi ilə bağlı bildirib ki, viza rejiminin sadələşdirilməsi nəticəsində viza alınması üçün rüsumun miqdarı 60 avrodan 30-35 avroya endiriləcək, iş adamları, tələbələrə rüsum alınmayacaq, uzunmüddətli və multivizaların alınması asanlaşdırılacaq.

Cənab Füle onu da vurğulayıb ki,

Azərbaycanda insan haqlarının vəziyyəti narahatlıq doğurur: "Biz bəşəri dəyərləri öndə tutan möhkəm tərəfdaşlıq istəyirik. Amma bunlar o demək deyil ki, biz növbəti addım atmaq istəmirik. Avropa Şurası və Parlamentə edəcəyimiz təkliflərin bir hissəsi də elə bunlarla bağlı olacaq".

Komissar Stefan Füle bildirib ki, onun siyasi məhbuslarla bağlı Azərbaycan rəsmilərinə müraciəti tam aydındır: "Siz müasir cəmiyyət qurmağa çalışırsınız. Biz bu cəmiyyəti əhatəlilik prinsipləri üzərində qururuq. Əhatəlilik dedikdə, yəni maraqlı tərəflər, istər vətəndaş cəmiyyəti, istərsə də müxalifət - islahatları təkcə birgə müəyyən etməkdə



Stefan Füle

deyil, həm də onlardan faydalanmaqda çox mühüm rola malik olması nəzərdə tutulur. Bir sıra planlarımız var. Biz onları istifadə etməyə hazırıq ki, Azərbaycan "siyasi məhbus" ifadəsinin tarix kitablarında və lüğətlərdə qalacağı dönmə gəlsin.

"Kommersant": Azərbaycan Rusiyaya cavab zərbəsi endirir

Rusiyanın "Kommersant" qəzeti "Azərbaycan cavab zərbəsi endirir" başlıqlı məqaləsində yazır ki, Qəbələ RLS-nin statusu, istifadə prinsipləri və şərtləri haqda Azərbaycanla Rusiya arasında danışıqlar başlayan kimi dalana dirənib. Bakı illik icarə haqqını indiki 7 milyon dollardan 300 milyon dollara qaldırılmasını tələb edir. Rusiyanın Müdafiə Nazirliyindən "Kommersant" qəzetinə deyiblər ki, Bakının istədiyi qiymət adekvat deyil. Hətta hərbcilər deyiblər ki, belə getsə, Rusiya Qəbələdən imtina edəcək.

RUSIYA ÜÇÜN GÖZLƏNİLMƏZ ADDIM

Rusiya ilə Azərbaycanın Daryal stansiyası üzrə müqaviləsi 2002-ci ildə bağlanıb. İndiki danışıqlar həmin 10 illik müqavilənin vaxtının bitməsi və yeni müqaviləyə ehtiyacla bağlıdır.

İndi qüvvədə olan müqavilədə deyilir ki, tərəflərdən biri müqavilənin bitməsinə 6 ay qalmış müqavilədən çıxacağı haqda xəbərdarlıq etmirsə, onda müqavilə avtomatik olaraq 3 illiyə uzadılır.

İndiki 6 aylıq müddət iyunun 9-da qurtarır. Həmin vaxtdək tərəflər aralarındakı fikir ayrılıqlarını yoluna qoy-



malıdırlar.

GENERALLAR GETMƏKLƏ HƏDƏLƏYİR

Rusiyanın Müdafiə Nazirliyində olan mənbə "Kommersant" qəzetinə deyib ki, Bakının bu qiyməti heç nə ilə əsaslandırılmayıb. Nazirlikdəki başqa yüksək vəzifəli mənbə isə daha sərt deyib: "Bakı maliyyə iştahını azaltmasa, biz Qəbələdən gedəcəyik".

Ancaq Qəbələdən getmək, "Kommersant" qəzetinin fikrincə, Rusiyaya əhəmiyyətli problemlər yarada bilər. Rusiyanın Qara dəniz sahillərindəki Armavir şəhərində yeni "Voronej-DM" stansiyası Qəbələ RLS-i müəyyən qədər əvəz edə bilər. Ancaq bu yeni stansiyanın yeni seqmenti hələ istifadəyə verilməyib. Məhz o seqment Qəbələ RLS-in izlədiyi yerlərə nəzarət etməlidir.

O biri tərəfdən, Rusiya Qəbələdən gedən kimi bu yeri ABŞ və ya Türkiyə tuta bilər.

DİPLOMATLARIN İZAHLARI

Azərbaycanın yüksək haqq istəməsini Rusiyanın Xarici İşlər Nazirliyində konjunktura ilə izah edirlər.

Onların fikrincə, Azərbaycan indiki əlverişli məqamdan istifadə edir. Məqam isə köhnə müqavilənin vaxtının qurtarmasıdır. Rusiyanın Xarici İşlər Nazirliyində ikinci versiya da var. Bu versiyaya görə, Moskvanın Xəzərin statusundakı mövqeyinə görə, Bakı Moskvadan intiqam alır.

Kommersant yazır ki, Rusiya ilə Azərbaycanın münasibətlərində əsas qıcıqlandırıcı məsələ Azərbaycanın "Transxəzər" kəməri layihəsində mümkün iştirakıdır. Rusiya hər vasitə ilə bu kəmərin qabağını almaq istəyir. İkinci problem 1,2 trilyon kubmetr ehtiyatı olan "Şahdəniz" yatağı qazının taleyidir. Bu qazı çox layihələr almaq istəyir, ancaq onların hamısı Rusiyadan yan keçən kəmərlərdir. Ona görə Rusiya "Şahdəniz" yatağı qazının hamısını almaq istəyir. Ancaq Bakı satmağa tələsmir.

Avropa Birliyi "Qızıl Qayda" qoyur

Avropa Birliyi liderləri "Qızıl Qayda" adını verdikləri yeni müqavilə imzalayıblar. Müqavilə özünün bütün iştirakçılarından balanslı büdcəyə riayət etməyi tələb edir. Müqavilənin sponsoru Almaniya idi. Avropa Birliyinə daxil olan 27 ölkədən yalnız ikisi müqaviləni imzalamayıb.

Böyük Britaniya bildirib ki, o bu müqaviləni dəstəkləmir. Çexiya isə öz konstitusiyasını əsas gətirərək imza atmayıb. Rəsmi adı "Sabitlik, Koordi-

nasıya və İdarəçilik" olan müqavilənin şərtinə görə, ölkələrdən biri daha çox xərcləsə, 25 ölkə avtomatik addımlar atır. Qaydalara riayət olunmasında Ali Hakim rolu isə Avropa Məhkəməsinə həvalə olunur.

Müqavilənin məzisi avrozonaya daxil olan 17 ölkənin böyük borclara girməsinin qabağını almaqdır. İndi növbəti problem müqavilənin hər bir ölkədə ratifikasiyasıdır. İrlandiya kimi ölkələrdə bunun çətinliklə başa gələcəyi gözlənilir. Müqavilə indi imza atan 25



Müqavilənin sponsoru Almaniya kansleri Merkel və imza atmaqdan imtina edən Britaniya baş naziri Kameron

ölkədən 12-də ratifikasiya olandan sonra qüvvəyə minəcək.

Almaniya kansleri Merkel yeni müqaviləni Avropa Birliyi tarixində təməl daşı adlandırır. Avropa Şurasının prezidenti Van Rompuy deyib: "İndi siz hamınız öz ölkələrinizin parlamentlərini və seçicilərini inandırmağınız ki, bu müqavilə avronun təhlükəsizliyini təmin etmək üçün mühüm addımdır.

Mən əminəm ki, sizin bu işiniz uğurlu olacaq. Çünki müqavilə qısa və kəskinidir".

Hüququn pozulub?
Online vəkil məsləhətxanası

"Qaynar Xətt"ə yaz, hüquqşünaslardan məsləhət al. Suallara hər həftənin şənbə saat **18:05-də** hüquqşünaslar canlı efridə cavab verəcəklər. Həmçinin cavablar sayta göndərilmiş suallara əlavə olunacaq. Suallarını, problemlərini yaz.

"Online vəkil"lə başqa əlaqə vasitələri:
Telefon: 436 77 41 (Zənglər avtomat tərəfindən qəbul olunur. Ona görə sözünü bildirəndən sonra telefon nömrənizi də deyin ki, geri zəng edib əlaqə saxlaya bilərsiniz).
Elektron poçt: cavadovae@bureau-mail.rferl.org
Canlı efriz zamanı SMS: (+99450) 7441017

Türk iş adamı Azərbaycandan həyəcanla danışır...



Ridvan Köse

2009-2010-cu illərdə Bakının kanalizasiya xətlərinin təmizlənməsinə cəlb olunmuş Türkiyənin «Kanalize İnşaat» şirkətinin sahibi Ridvan Köse AzadlıqRadio-suna deyir ki, vaxtilə Azərbaycandan burdakı şərtlərə görə gedib:

– Mən Bakıda çalışa, pul qazana bilmədim. Bəzi şərtlərə görə orada çalışmaq mümkün olmadı. Bilmədiyimiz məsrəflər çıxırdı. Orada aldığımız pul çalışana qalmır, sağa-sola verməlisən.

– *Pulu sizdən kim istəyirdi?*

– «Azərsu» rəhbərliyində olanlar. Sonda bizi elə bir hala gətirdilər ki, daha çalışa bilmədik. Biz öz xeyrimizi hesablamalıydıq, yoxsa rüşvət tərəfini? Bizim dediyimiz qiymətin üzərinə bir neçə dəfə çox qiymət yazırdılar. Halbuki mən bu işi daha az pula görməyə razı idim. Mən maliyyəmi bilirəm, amma görmədiyim məsrəflər olurdu, bunları bilə bilmirdim. Hər önünə gələn bir şey istər, bunu çatdırı bilmirdik.

– *Sizə sənədlərə imzama atdırırdılar?*

– Təbii, məcburən qol çəkirsən. Hər halda, idarənin başında duranlar idi. Bizə çatan cüzi puldan vergini-filanı da istəyirdilər.

– *Sizin layihələrə nə qədər vəsait ayrılırdı?*

– İki layihənin hər birinə 1 milyon manatdan çox pul ayrılmışdı. Gerçəkdən verilsəydi, bu pula gözəl işlər görmək olardı. Amma nə məni işlətdilər, nə pulumu verdilər.

– *Yəni o pulu sizə çatmadı?*

– Yox-yox, hər şey kağız üstündə idi. Çox cüzi hissəsini verdilər, qazancımız olmadı. Ortada olan pulların hamısını özlərinə götürüdü. Sonra özü aldığı pulun vergisini də bizə ödətdirirdi, cibimizdən verməli olurduq. Bir az iş görürdün, pullar uçub gedirdi.

AZƏRBAYCANDA TENDER KEÇİRİLMİR?

– *Bəs layihələr necə qazanılırdı? Tender keçirilirdimi?*

– Azərbaycanda tender yoxdur. Tenderi kimin alacağı öncədən bəlli olur. İdarənin işçiləri özləri paylaşdırırlar işləri. Pulun çoxu görülməyən işlərə gedir. Çox pul ayrılır, az hissəsi işə gedir, ona görə ortaya iş çıxır.

– *İstanbulda bu işlər necə görülür?*

– İstanbulda bu işlər tenderlə özəl sektora verilir, su idarəsi buna yalnız nəzarət edir. 2-3 illik tenderlər keçirilir, şirkətlərə verilir. Suyun bağlanması, kanalın çəkilməsi -hamısına özəl şirkətlər baxır.

«200 MANATLIQ DETEKTORU GƏTİRİB HƏDİYYƏ ETDİM»

– *Bakıda olduğunuz müddətdə hansı ərazilərdə işlədiz?*

– Azərbaycanda bəzi binaların zirzəmiləri suyla doludur. Bəzilərinə təmizlədik. MUM-un önündə xətt bağlı idi, açdıq, öz yoluna bağladıq, Hövsana yönəldik. Mən təklif etdim ki, kanalları təmizləmək üçün robotları gətirim, sizin



Kanal təmizləyən robot

insanlara öyrədim. Həmin robotlardan biri orta qiymətlə 300000 manatadır. Azərbaycanda kanal qapaqlarını tapmaq üçün bir detektor lazım idi, dəyəri 200 manat idi, o da yoxları idi, mən gətirib hədiyyə etdim. Gətirib verdim ki, dünyada belə bir şey var, bunu işlədin. Yoxsa asfaltları qırıb bu qapaqların yerini tapırdılar, yəni asfalt tökərkən ördükləri qapaqları.

BETON XƏTLƏRİ, SADƏCƏ, TƏMİZLƏMƏK YETƏR

– *Sizcə, Bakıda kanalizasiya sistemini təmizləmək üçün öncə hansı işlər görülməlidir?*

– O cür gözəl bulvar tikiblər, mikrob və qoxudan gəzmək olmur. Bu qoxunun səbəbi kanal sularının yağmur suları xətləri ilə dənizə axmasıdır. Bulvardakı

yolun altı kollektordur. Bakının bütün çirkab suyu ora toplanır. İllərlə bu kollektor daşla, qumla, zibillə dolub. Deyəsən indi oranı təmizləmək üçün maşın kirəlayıblər, indi orada iş gedir. ... Bakıda sovet vaxtı çəkilmiş beton xətlər hətta bugünkü şərtlərlə belə çox keyfiyyətlidir, mükəmməldir. Sadəcə, təmizləmək yetər. Təmizləyəndə həm diametr artır, həm suyun önünü bağlayan bir şey qalır.

3-5 MİLYON AYRILSA...

– *Bakının kanalizasiya sistemini normal vəziyyətə gətirmək üçün ilə nə qədər vəsait lazımdır? Lap yuvarlaq ifadə etsək...*

– Bu, metrə hesablanan işdir. Qiymət kanalın uzunluğuna görə hesablanır. Sizde bu işə xərclənən pulların çox az, cüzi hissəsinə bu işi görmək olar. Bəri başdan 3-5 milyon ayrılrsa, çözülməmiş problemləri həll etmək olar. Təcili problemləri həll edib, sonra da periodik problemləri həll etmək olar.

CİDDİ ƏCNƏBİ İNVESTOR AZƏRBAYCANA GƏLMİR

– *Bu gün Bakıdakı işlərə türk şirkətləri də cəlb olunub.*

– Bu gün Azərbaycanda Türkiyədə, dünyada ciddi iş görən şirkətlərdən hansısa biri varmı? Sabah nə olacağı bəlli deyil. Bu həm də təkçə mənə bağlı problem deyil. Azərbaycanda 100 manat maaş alan insan, sadəcə, bağbanına 500 manat maaş verir. Bunu necə edir? Cameyə molla olmaq üçün belə pul verirsən.

– *Sizcə, necə kəsmək olar rüşvətin kökünü? Prezident özü də korrupsiyaya qarşı mübarizə elan edib...*

– Bu mübarizə hələlik nəticə vermir, çünki onu aparaların özləri səmimi deyillər. Türkiyədə kimdən soruşsaz, Azərbaycandakı rüşvətخورluğu eşidib ora getmək istəmir. «Nə gelir başıma, ne olur?» - hamının belə bir qorxusu var. Niyə belə olmalıdır? Yolda polis bəzən sürücünü 20-50 metrədən bir saxlayır, «5-10 manat ver» deyir. Cibimdəki sürücülük vəsiqəsini alıb «vay, əfəndim, sürücülük vəsiqəniz əzilib» deyir. Dedim «əfəndim, cibimdəki sürücülük vəsiqəsini görüb məni saxlamışdın?».

Arifə Kazımova

Peyğəmbər haqqında kitab rekord qırdı



Tatarstan-The world's largest Koran is displayed at the Kul Sharif mosque in Kazan, 17Nov2011

Dubay hökuməti başçısının müavini, BƏƏ-nin maliyyə naziri Şeyx Hamdan bin Rashed Al Mak-

toum dünyanın ən böyük kitabını təqdim edib. Bu, Məhəmməd Peyğəmbərin həyatına həsr edilmiş kitabdır. Bu kitab həm də dünyanın ən ağır və ən bahalı nəşridir. Onun hazırlanmasına 11 milyon Dirhəm (təxminən 3 milyon dollar) pul xərclənib. 420 səhifədən ibarət nəşrin ağırlığı 1 tondur. Ölçüləri də nəhəngdir - 5 metr hündürlük və 4 metr en. Kitabın səhifələri dəri və kağızın birləşməsindən alınan nazik vərəqlərdən hazırlanıb. O, Al-

maniyada çap edilib. Yeni kitab artıq Ginessin Rekordlar Kitabına daxil edilib.

Kitabın təqdimetmə mərasimində BƏƏ-nin yüksək çinli məmurları, diplomatlar, adli-sanlı iş adamları və sərmayədarlar, həmçinin görkəmli elm xadimləri və KİV nümayəndələri iştirak ediblər. Şeyx Hamdan öz hesabına kitabın normal ölçüdə 5000 surətini çap etdirib. Bu kitablar diaspor nümayəndələrinə və dövlət səviyyəli qonaqlara hədiyyə olunacaq.

"Oxuduqları ölkənin ideologiyasını təbliğ edirlər"

"Din sahəsində milli kadrların azlığı əsas problemlərdən biridir". APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib. Komitə sədri bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra xeyli sayda gənc qeyri-dövlət xətti ilə xaricdə dini təhsilə cəlb olunub. Amma onların böyük

əksəriyyəti təhsil aldıkları xarici ölkələrin ideologiyasının təəssübkeşi və təbliğatçısına çevriliblər.

Bu durumdan təəssüfləndiyini bildiren Hidayət Orucov qeyd edib ki, hazırda milli ideologiyamıza sadıq gənc, vətənpərvər kadrların hazırlanması qarşıda duran əsas vəzifələrdəndir.



Hidayət Orucov

Xristian qızla müsəlman oğlanın sevgisi

Misirdə dinlərarası situasiya gərgin olduğundan yerli hökumət "Qahirədən çıxış" (The exit from Cairo) filminin nümayişini qadağan edib. Bu kino lenti Luksorda keçiriləcək Afrika filmləri festivalında nümayiş etdiriləcəkdi. "Qahirədən çıxış" xristian qızın müsəlman oğlana sevgisindən bəhs edir. Lakin bu cür süjet xətti Misir kino industriya nümayəndələrini qəzəbləndirib. İncəsənət işləri üzrə baş sensor Sayed Khattab

yerli informasiya agentliyinə müsahibəsində filmin festivalda nümayişinə icazə verilmədiyini təsdiqləyib. Sensor qadağanı onunla əlaqələndirib ki, filmin nümayişi məzhəblərarası münaqişəni qızışdırır bilər.

Bundan sonra bəzi sənətçilər, rejissor və kino tənqidçiləri hökumətə müraciət imzalayıblar. Onlar Misirdə inqilabdan sonra da belə məhdudiyyətlərin qalmasından narazılıqlarını bildiriblər: "Biz

ölkədə azadlığa qarşı istənilən növ məhdudiyyətləri pisləyirik. Çox təəssüf ki, insanlara hüriyyət vəd edən, vətəndaş cəmiyyətinə can atdığı deyən bir hökumət indi bu cür qadağalara əl atır". Rejissor Hisham Essawy "Qahirədən çıxış" filmi ilk dəfə 2010-cu ildə Dubay kinofestivalında nümayiş etdirilib. Hələ o vaxt Misirdə bu film haqqında bir çox neqativ rəylər səslənmişdi.

Şəxsiyyət vəsiqələrində dəyişiklik

Azərbaycanda şəxsiyyət vəsiqələrində ünvan haqqında informasiya kod şəklinə göstəriləcək. Bu barədə jurnalistlərə Azərbaycan Əmlak Məsələləri Dövlət Komitəsindən Ramiz Quliyev bildirib: "Yeni şəxsiyyət vəsiqələrində küçələrin adları əvəzinə onların kodları veriləcək. Azərbaycanda ünvan reyestrinin yaradılması çərçivəsində hər bir küçənin, daşınmaz əmlak obyektinin hər bir çıxışının öz nömrəsi olacaq".

Azərbaycanda yeni şəxsiyyət vəsiqələrinin tətbiqinə 2014-cü il yanvarın 1-

dən başlanacaq. Şəxsiyyət vəsiqəsinə elektrondaşayıcı (çip) yerləşdiriləcək. 2014-cü il yanvarın 1-dək verilən şəxsiyyət vəsiqələri vətəndaş 25, 35, 50

yaşa çatanadək və ya vətəndaşın soyadı, adı, atasının adı, yaşayış yeri, ailə vəziyyəti dəyişilənədək qüvvədə qalır.

Trend



İşdən Sonra

Ən aktual, ən qaynar müzakirələr həftənin hər iş günü AzadlıqRadiosunun efirində. **Saat 17-dən 19-dək. AzadlıqRadiosu.az** saytıdan verilişə qulaq asa və ya baxa bilərsiniz. Geciksəniz, AzadlıqRadiosu.az saytında səs arxivindən verilişlərə sonradan da qulaq asa bilərsiniz.

Veriliş zamanı suallarınızı verin:

SMS: (+994 50 744 10 17) Telefon: 436 – 77 – 41

Elektron ünvan: efir@azadliqradiosu.az

Bu aktyor 65 yaşına çatdı, amma hələ evsizdir...



Novruz Qartal

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının aktyoru Novruz Əliyevin (Qartal) 65 yaş tamam olur. Fevralın 29-da Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin tanınmış aktyoru təbrik edərək mükafatlandığı xəbərini aldıq. Və Novruz bəyə telefon açılıb yubiley yaşını təbrik etmək qərarına gəldik.

- Dünən bir xəbər eşitdik. 65 yaşınız tamamlanır. Mədəniyyət naziri Sizi mükafatlandırır.

- Bəli. Bəli...65 yaşım tamam olur.

HƏLƏ BELƏ QAYĞI GÖRMƏMİŞDİM

- Novruz bəy, 65 yaşınızı hansı ovqatla qarşılayırsınız?

- İnanın, elə gözlənilmədən çağırılıb ad günümü qeyd elədilər ki, mən özüm şoka düşdüm. Hələ belə qayğı gör-

məmişdim. Ona görə özümü gümrə hiss edirəm. Elə bilirəm ki, 25 yaşım var (gülüşmə).

YENƏ KİRAYƏDƏYƏM

- Novruz bəy, siz illərdir AzadlıqRadiosu-nun "İz" proqramında qonaq olursunuz. Yadımdadır, 6-7 il əvvəl şikayətlənmişdiniz ki, evim yoxdur, kirayədə qalırım. İndi vəziyyətiniz necədir?

- İndi də evim yoxdur. Yenə kirayədəyəm.

- Nə danışırsınız? 65 yaşında kirayədə yaşamaq olar?

- Bəli...

300 MANAT PUL MÜKAFATI VERDİLƏR

- Bəs bütün bunları nazirliyin diqqətinə çatdırmadınız mı?

- Nazirlə görüşməmişəm...Sadəcə, yazılı surətdə təbrik edib məni. 300 manat da pulla mükafatlandırılıb. Hələ almamışam. İnşallah, alacam.

- Necə düşünürsünüz. 65 yaş beləmi qeyd olunmalıdır?

- Nə deyim. Vallah...Sağ olsunlar, mən razıyam. Nə deyim? (Sükut).

Sevda İsmayilli

İranda Nizaminin "Xosrov və Şirin" poemasını senzura edəcəklər

İranda dahi Nizami Gəncəvinin "Xosrov və Şirin" poemasını senzura edəcəklər. İranın Mədəniyyət və Dini Qaydalar Nazirliyi bildirib ki, poemanın bəzi hissələri yenidən işlənməlidir. Bu günlərdə ölkə nəşriyyatlarından biri nazirliyə müraciət edərək poemanın 8-ci dəfə nəşri üçün icazə istəyib (İranda hər bir kitabın çapına rəsmi icazə olmalıdır) və ona bu cavab verilib. Bu tək nəşriyyat yox, İran cəmiyyətində bir çoxları üçün gözlənilməz olub.

Çağdaş İran poeziyasının ən tanınmış nümayəndələrindən olan Simin Behbahani deyib ki, "Poema 9 əsrdə yazılıb və... iranlılar da bu 9 əsr ərzində müsəlman olaraq qalıblar. Heç kim "Xosrov və Şirin" poemasına etiraz etməyib, onun hansısa hissələrini senzura etmək haqqında düşünməyib. Əgər düşünsəydi, indiyə poemadan heç nə qalmazdı. Poemanı senzura etmək haqqında danışıqlar utanıb xəcalət çək-

məlidir!"

İranın Mədəniyyət və Dini Qaydalar Nazirliyi hələ ki, poemanı niyə senzura etmək istədiyini açıqlamayıb. Məlumatla görə, nazirliyi narazı salan məqamlardan biri Şirinin kişi meyitini qucaqlamasıdır. Bu onun qətlə yetirilmiş ərinin meyitidir. Poemanın bu məqamı Şirinin əsərin sonunda niyə intihar etməsini aydınlaşdıran məqamdır.

Şirinin Xosrovun məqbərəsində özünü öldürməsi (Poemanın Azərbaycan dilinə tərcüməsindən):

...Möbidlə danışib son vida üçün
Girdi məqbərənin içinə Şirin.
Qapını bağladı, qoy görməsinlər,
Yanaşdı tabuta əlində xəncər.
Götürdü örtüyü, tapdı yaranı,
Əyildi bir dəfə öpdü yaranı.
Yaranın yerini öyrənən pəri
O yerdən döşünə vurdu xəncəri.
Yatağı doldurdu isti, al qanı.



Əhməd Cavad

Ziyalılar Forumu şair Əhməd Cavad haqqında bəyanat yaydı

«Yer üzündə çox az şair var ki, əsəri xalq kütlələrinin tələbi ilə rəsmi himn elan edilsin». Bu sözlər martın 1-də Ziyalılar Forumunun yaydığı bəyanatda əksini tapıb. Bəyanat barədə Forumun Aydınliq.az saytı xəbər yayıb. Bəyanat iştirakçıları bu il mayın 5-də İstiqlal şairi Əhməd Cavadın 120 illiyinin tamam olacağını diqqətə çatdırıblar və bu barədə olan prezident fərmanını da xüsusi qiymətləndiriblər: «Xatırlatmaq gərəkdir ki, şairin 100 illiyinin qeyd olunması haqqında hələ 1990-cı ildə – müstəqilliyin əldə edilməsi ərafəsində hökumət qərarı qəbul edilmişdi».

Bəyanatı imzalayanlar Əhməd Cavadın çoxşaxəli ictimai-siyasi fəaliyyətinin, onun milli inqilabi siyasi təfəkkürün formalaşmasındakı rolunun da tətqiq olunmamasından gileylinir: «Əhməd Cavadın 120 illiyi ərafəsində bu görkəmli soydaşımızın xatirəsi yüksək dövlət ehtiramını özündə əks etdirməlidir: Bakının Dağüstü parkında Əhməd Cavadın abidəsinin inşa edilməsi, dövlət universitetlərinin birində Əhməd Cavad adına təqaüd təsis edilməsi, şairin Şekspir, Lafonten, Puşkin, Rustaveli, Rable və dünya ədəbiyyatının digər klassiklərindən etdiyi parlaq tərcümələrdən ibarət kitabının nəşri, həyat və yaradıcılığının ətraflı tətqiq edilməsi, onun haqqında bədii əsərlərin yazılması, televiziya filminin çəkilməsi, inqilabətənpərvər şeirlərinə marş və mahnıların bəstələnməsi üçün dövlət sifariş verilməsi məqsəduyğun olardı».

Bəyanat bu sözlərlə bitir: «Əhməd Cavad daim aramızda, başqa bir şairin sözüylə desək, «canlı kimi canlılarla ünsiyyətdə» olmalıdır».

Sevda İsmayilli

Human Rights Watch: «Bakıda evlərin sökülməsi «Eurovision»a kölgə salır»

«Biz bu hesabatı Azərbaycanın tərəfdaşlarına, ABŞ, bəzi Avropa Birliyi ölkələrinin hökumətlərinə göndərəcəyik. Artıq Avropa Yayım Birliyinə bu hesabatı çatdırmışıq. Çünki bu qurum «Eurovision» mahnı yarışmasının təşkilatçısıdır və Azərbaycanla birgə bəyanat imzalayıblar ki, yarışma ərafında Azərbaycanda insan hüquqları pozulması halları müşahidə olunmasın».

TƏDQİQAT NECƏ APARILIB?

Bunu «Human Rights Watch» Təşkilatının Avropa və Mərkəzi Asiya Bölməsinin aparıcı tədqiqatçısı Jane Buchanan fevralın 29-da keçirdikləri mətbuat konfransında deyir. O, Azərbaycanda mülkiyyət hüquqlarının pozulması ilə bağlı hazırlanan tədqiqatın müəllifidir:

- Tədqiqat 52 ev sahibi, müxtəlif hüquqşünaslar, bir neçə qeyri-hökumət təşkilatının nümayəndəsi ilə müsahibələr əsasında aparılıb.

Təşkilatın təqdim etdiyi tədqiqat son il-

lərdə Bakıda şəhərin yenidən qurulması zamanı baş verən mülki hüquq pozmalarından bəhs edir.

Jane Buchananın sözlərinə görə, tədqiqat zamanı onlar bir sıra dövlət qurumuna məktub göndərib bəzi məsələlərə aydınlıq gətirilməsini, qəbul edilmələrini istəyiblər. Ancaq onlara yalnız bir cavab gəlib, 2 fakt aydınlaşdırılıb. Jane Buchanan deyir, nəhayət, bu həftə Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov, millət vəkili Səməd Seyidovla və Xarici İşlər Nazirliyində insan hüquqları ilə bağlı məsul əməkdaşla görüşüblər:

RƏSMİLƏR RAZILAŞMIR

- Bizim araşdırmamızın nəticələri ilə razılaşmadıqlarını söylədilər, amma razılaşdıq ki, məcburi köçürülmələr qanuni çərçivədə baş verməlidir, evin sökülməsi ilə bağlı məhkəmə qərarı olduğu halda evləri sökmək və sakinləri köçürmək qanunsuzdur və bağışlanmazdır. Hesabatda göstərilir ki, evlərdən çıxarılan sakinlərə yetərincə kompensasiya



Jane Buchanan

ödənilməyib, onların əmlakı zədələnib və bu zərər qarşılanmayıb. O cümlədən çoxmərtəbəli binadakı mənzillərdə yerləşdirilən bəzi sakinlərə bu mənzilin mülkiyyət hüququ verilməyib, daha doğrusu, yeni mənzilə mülkiyyət hüququnun verilməsi qeyri-müəyyən müddətə qədər təxirə salınıb.

AVROPA YAYIM BİRLİYİ TƏLƏB ETMƏLİDİR

«Human Rights Watch» bildirir ki, Avropa Yayım Birliyi müsabiqənin keçiriləcəyi «Bakı Crystal Hall»-in yaxınlığında evləri sökülən sakinlərlə bağlı problemin ədalətli həllini tələb etməlidir.

Səadət Akifqızı

«Freedom Now» Bəxtiyar Hacıyevi müdafiə edəcək



Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyev

«Biz Bəxtiyar Hacıyevin işini həm Azərbaycan qanunları, həm də bu ölkənin qoşulduğu beynəlxalq konvensiyalar baxımından təhlil etdik və qərara gəldik ki, o, əslində vicdan məhbusudur və onun işində fundamental insan azadlıqları pozulub». Bunu AzadlıqRadiosuna müsahibəsində Amerikanın

«Freedom Now» Təşkilatının icraçı direktoru Maran Turner deyir. Təşkilat qərara gəlib ki, azərbaycanlı gənc fəal Bəxtiyar Hacıyevin müdafiəsi ilə xüsusi məşğul olsun.

«Freedom Now» Təşkilatının başqa hüquq müdafiə təşkilatlarından fərqi odur ki, o, hər bir ölkədən konkret bir şəxsi seçərək onun müdafiəsi ilə məşğul olur. Məsələn, o, xeyli müddət ev dustağı olmuş və bu yaxınlarda siyasi fəaliyyətinə icazə verilmiş nepallı müxalifət lideri Aung San Suu Kyi, belaruslu prezidentliyə namizəd Andrey Sannikov və başqalarını müdafiə edir.

Maran Turnet deyir ki, Bəxtiyar Hacıyevin işini elə-belə seçməyiblər. Çünki Azərbaycan hökuməti gənc nəslin

cəmiyyətdəki rolunun artmasından ehtiyatlanmağa başlayıb və buna görə də gənc fəallara qarşı təzyiq və təqib kampaniyası aparır. Turner bildirir ki, onlar Bəxtiyar Hacıyevin işini çox dərinəndən öyrəniblər və bu qənaətə gəliblər ki, ona qarşı irəli sürülən hərbi xidmətdən yayınma ittihamı tamamilə quramadır, ittihamın arxasında gənc fəali susdurmaq məqsədi dayanır.

Xanım Turner xatırladır ki, Bəxtiyar Hacıyev Harvard Universitetində təhsil alıb, ictimai-siyasi fəaldır və onun fəaliyyəti Azərbaycan gəncliyi üçün bir nümunə ola bilər:

«Belə gənclər öz yaşdıqlarını səfərbər edə bilər. Hökuməti ən çox qorxudan da budur».

AzadlıqFM-in vaxtı dəyişdi

İndi hər həftənin cümə günü 14:00-15:00 arasında Facebook məkanında baş verən maraqlı olayların müzakirəsinə qatıla bilərsiniz. Facebookda xüsusi fəallığı ilə fərqlənən şəxslər verilişə dəvət edilir. Veriliş eyni vaxtda AzadlıqRadiosunun Facebook səhifəsində də yayımlanır ki, Facebook istifadəçiləri canlı olaraq şərhlər yazsa bilərlər. Azadlıq FM-in arxiv səhifəsi də var.



Naxçıvanda siyasi fəala 7 il 6 ay iş kəsildi

Martın 2-də Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə AXCP fəali Zeynal Bağırzadə 7 il 6 ay azadlıqdan məhrum edilib. Bu barədə AzadlıqRadiosuna onun qardaşı, AXCP Naxçıvan şöbəsinin sədri Yaşar Bağırsoy məlumat verib. Zeynal Bağırzadəyə Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə 7 il, özünü vəzifəli şəxs qismində təqdim etmə maddəsi ilə 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilib. Məhkəmənin qərarı ilə Zeynal Bağırzadə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək. Məhkəmə təqribən 18 min manatlıq ziyanın Zeynal Bağırzadə tərəfindən ödənilməsi haqda da qərar çıxarıb.

Yaşar Bağırsoy qardaşı haqqında çıxarılan qərarı siyasi si-fariş hesab edir: « Zeynal Bağırzadənin həbsi ilə hakimiyyət insanlara gözdağı vermək istəyir, ictimai fəallığın qarşısını almaq istəyir. Buna da nail ola bilməyəcəklər. Biz bundan sonra öz fəaliyyətimizi daha aktiv davam etdirəcəyik».

Yaşar Bağırsoyun bildirdiyinə görə, proses davam edərkən 100-ə yaxın Nehrəm sakini həmkəndliləri Zeynal Bağırzadəyə dəstək olaraq məhkəmə binasının önünə toplaşdı:

ACLIQ APELYASIYA MƏHKƏMƏSİNƏ QƏDƏR TƏXİRƏ SALINIB

«Kənddə narazılıqlar yaranıb. Belə bir təklif var idi ki, Nehrəm kəndində geniş aksiya keçirilsin. Bu gün məhkəmə prosesindən sonra Zeynal müraciət etdi ki, hələlik bu qərardan hiddətlənmək lazım deyil. O, bildirdi ki, apelyasiya məhkəməsinin qərarını gözləmək lazımdır. Məhkəmədən öncə Zeynal mənə demişdi ki, qanunsuz qərar çıxarılsa, ölüm aclığına başlamaq istəyir. Vəkilin xahişi ilə həmin aksiyanı da Apelyasiya Məhkəməsinin qərarına kimi təxirə salıb».

Zeynal Bağırzadənin vəkili Əshabəli Mustafayev qərardan apelyasiya məhkəməsinə şikayət edəcək.

Yafəz Əkrəmoğlu

Roma Papası Şah Abbasdan niyə üzr istəmişdi?

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli APA-ya bildirib ki, ötən il dekabrın 7-də Vatikanın məxfi arxivindən Bakıya gətirilən sənədlərdən 3-ü tərcümə edilib: " Bu məktublardan ikisi Roma papalarının işlər üzrə rəhbər şəxsləri tərəfindən yazılıb. Sonuncu məktub isə Roma Papası V Pavel tərəfindən I Şah Abbasa yazılıb".

F.Ələkbərli bildirilib ki, Roma Papası V Pavel tərəfindən 1605-ci ilin iyulun 20-də I Şah Abbasa göndərilən məktubda Papa Romada Səfəvilərin elçisi Bayramqulu bəyin öldürülməsinə görə ondan üzr istəyib: "Məktubda V Pavel qeyd edib ki, bu qətlin qarşısını ala bilmədiyinə təəssüflənir və buna görə üzr istəyir. Buna baxmayaraq, Papa ümid etdiyini bildirib ki, Səfəvilərlə mehriban əlaqələr, həm ticarət, həm də hərbi sahədə münasibətlər yenə də əvvəlki kimi davam edəcək.

AzadlıqRadiosunda verilişlər:

8:00	Qafqaz Qovşağı /Azadlıq Bölgələrində / Kontekst / Şəffaflıq / Overtime
9:00	İz / Şəffaflıq / İşdən sonra
10:05	Qərb musiqisi
11:00	Xəbərlər
11:05	Qərb musiqisi
12:00	Xəbərlər
12:05	Qafqaz Qovşağı / Qaynar Xətt / Can Bakı / İz / Şəffaflıq / 14-24 / Şəffaflıq / Azadlıq Bölgələrində
13:00	Xəbərlər
13:05	Qərb musiqisi
14:00	Xəbərlər
14:05	Overtime / Kontekst / Qaynar Xətt / Can Bakı / Pen club / Overtime / İz / Şəffaflıq
15:00	Xəbərlər
15:05	Qərb musiqisi / Qaynar Xətt / Can Bakı
15:30	Amerikanın Səsi / İz
16:00	Xəbərlər
16:05	Qərb musiqisi / İşdən sonra
17:00	Xəbərlər
17:05	İşdən sonra
18:00	Xəbərlər
18:05	İşdən sonra / Pen Klub
19:00	Qərb musiqisi
20:00	Xəbərlər
20:05	Kontekst / Azadlıq Bölgələrində / Şəffaflıq / Qaynar Xətt / İslam və Demokratiya / 14-24 / İz
20:30	Amerikanın Səsi / Qafqaz Qovşağı / 14-24
21:00	Qərb musiqisi
22:00	Xəbərlər
22:05	Kontekst / 14-24 / Şəffaflıq
23:00	Xəbərlər
23:05	Overtime / İşdən sonra / AzadlıqFM / Overtime
00:00 - 8:00	Amerikanın Səsi / Qərb musiqisi

Qeyd: Kəsir xətti ilə verilmiş – eyni saatlara düşən verilişlər həftənin günlərindən asılı olaraq növbə ilə təkrar gedir...

Simsiz teleqraf

Bakı-Şəmkir- Gədəbəy avtobusu



01.03.2012. Yükləyib: Çingiz

Sizdə də maraqlı video, foto və ya səs yazısı varsa bizi göndərin. Materialı kompyuterinizdən yükləmə səhifəsinə daxil olmaqla, yaxud MMS kimi mobil telefonda yollaya bilərsiniz. Ehtiyac varsa anonimliyi təmin edirik.

Azərbaycandan: (050) 213-56-30,

Xaricdən: (+420) 602 517 052

Görüntüləri elektron poçtla da yollamaq olar:

efir@azadliqradiosu.az



AzadliqRadiosu.az®

necə dinləməli...

24 saat

Mobil telefonda canlı:

İndi 3G, GPRS və ya Wi Fi-la radiomuzu canlı dinləmək olur...
Ətraflı: AzadliqRadiosu.az-da



Şənbə, Fevral 18, 2012 Bakı vaxtı 03:39

Video və Fotolar



VIDEO VƏ FOTOLAR



Multimedia
Qubada 1 mart toqquşması



AzadliqFM arxiv
Quba toqquşmalarının Facebook mənzərəsi



Qubada 1 mart toqquşması



Azərbaycanda (VIDEO)
Quba qarşudürməsi - 3 ən dramatik məqamlar



Multimedia
Qubada etiraz aksiyası keçirilib - Yeni Fotolar

Qaynar Xətt: **436-77-41**

SMS: 050/ 744-10-17

MMS: 050/ 213-56-30

Bizimlə əlaqə:

E-mail: efir@AzadliqRadiosu.az

Azərbaycan Respublikası
Ədliyyə Nazirliyində
mətbu nəşrlərin reyestrinə
daxil edilib, №3080

**"Fərqli düşüncə"
jurnalının xüsusi buraxılışı**

Təsisçi və redaktor:
Ş.A.Namazov

Bülleten redaksiyada
səhifələnilib, "Qanun"
mətbəəsində çap olunub
Mətbəənin ünvanı: Bakı, Tbilisi
prospekti, 2-ci Alətava, 9

Redaksiyanın ünvanı: Bakı,
F.Şahbazov küçəsi, 18
email: fdjurnal@gmail.com
Tiraj: 10000 nüsxə
Pulsuz